

Fərsiz və bacarıqsız neokolonialist

XXXIII Yay Olimpiya Oyunları Makron Fransasının mənəvi çöküşünün nümayişinə çevrildi

Danış, səni tamym! - Həzərəti Əlinin müdirlik kəlamlarından.
İnsan dilinin altında gizlənir - bu da ona məxsusdur.
Bəli, insan danışında içindəkili bürüzə verir.
İnsan danışında bəzən mahiyətini da nümayiş etdirir.
İnsanın danışığı hərdən əməlinin başlanğıcı da ola bilir.
Sözlə əməl bir-birini tamamlayanda isə "cənab höqiqət" or-taya qoyulmuş olur.

Fransa özünü "ermonilorin böyük bacısı" adlandırmış.

Fransa bu sobobdən özünü Azərbaycana qeyri-dost ölkə kimi töqdim edir.

Hətta bir zamanlar ATƏT-in Minsk qrupuna ona görə can atdı ki, burada ermoni maraqlarını qoruya bilsin.

Doğrudur, Ulu Öndər Heydər Əliyev Fransanın vaxtı prezidenti Jak Şirkala görüsündə Azərbaycanın bu ölkənin ATƏT-in Minsk qrupunda təmsilchiliyinə biterəfiyi qoruyacaq təqdirdə razılıq verəcəyini bildirmişdi.

Jak Şirkal tərəfisiz qalacaqlarına söz vermişdi...

İllor keçdi, dövr dəyişdi, Fransa verdiyi sözün arxasından qaçıdı...

Makronun prezidentliyində dövründə isə ermonilərdən çox ermənilik etmələri bir yana, hətta Azərbaycana qarşı açıq-əksar düşmənciliye rəvac verildi!

Bəli, Makron Azərbaycanın 44 gün ərzində möhtəşəm qolabə qazanaraq 30 illik işgala son qoymasının, torpaqlarını işğaldan tam şəkildə azad etməsinin heç vəchlə həzm etmək istəmir.

Nəinki istəmir, hər bir vasitə ilə vəziyyəti ermənilərinin xeyrini dəyişmək üçün dəridən-qabıqdan çıxır.

Bu minvalla Makron Azərbaycanın dəlinca xeyli danışdı, Ermənistani revanşizmə hazırlamağa başladı, beynəlxalq aləmdə neokolonialist siyaset yürüdü, sonra isə XXXIII Yay Olimpiya Oyunlarını on pis şəkildə keçirdi.

Nəticədə öz nüfuzunu da, Fransanın imicini de yerlə yeksan etdi!

Dünya gördü ki, Makron yalnız boş-boş danışa, fotoqraflar qarşısında müxtəlif "pozlar" verə bilir, olnından isə farlı bir iş gölmir.

Beləliklə, Makron Fransasi idman tarixinin on biabırıcı Yay Olimpiya Oyunlarını keçirən ölkə kimi də dildi!

♦ ♦ ♦
Övvəlcə Makronun prezidentliyi dövründə yadda qalan əməllərinin bir qismini birləşdə xatırlayaq: illor önce Parisdə "sarı jiletlər" etiraz hərəkatına başladılar.

Sonra fransız xalqı Makronun pensiya islahatlarına qarşı çıxdı.

Bəzə gərgin məqamda isə dövlət başçısı öz xalqı ilə dil təbib danişə, ziddiyyə və qarsıdurməni barişla yolu qoya bilmədi.

Söz, fikir azadlığından, kütləvi aksiyalar keçirmək hüququndan istifadə edən fransızlar Makronun göstərişi ilə polis atlarının ayaqları altına salındı, rezin doyənkərlərə döyüdü, göz yaşıardıcı qazdan, rezin güllələrdən istifadə olundu, qadınlar küçələrdə sürütüldən...

♦ ♦ ♦

Beləliklə, həm də müasir fransız demokratiyasının əsl siması üzə çıxdı!

44 günlük Zəfər müharibəsi dövründə və ondan sonra vaxtlarda ATƏT-in Minsk qrupunun həmsərlərindən olan Fransa tərəfsizlik və qorxusuzlıq göstərmək əvəzində, otuz il ərzində azad etməsinin heç vəchlə həzm etmək istəmir.

Növbəti dəfə siyasi rəqiblərinə göstərməkdən ötrü növbədenkən parlament seçkiləri keçirdi.

Tələsik keçirilən seçkilərdə qazanmaq əvəzində, xeyli geri düşüdü: həm deputat yərlərinin sayında, həm də siyasi nüfuzunda.

Dünya həm də onu bu sayاق "uzaqqorənlilikin" şahidino çevrildi.

Ən sonda isə "tarixə düşən" Yay Olimpiya Oyunlarını "təşkil" etdi.

♦ ♦ ♦

Makronun Parisdə keçirdiyi XXXIII Yay Olimpiya Oyunları tezliklə iştirakçı idmançıların yox, bütün dünyannın yadında no ilə qaldı?

■ Qonaq qismində Parise gələn Braziliya futbolunun veterani quldurların hücumuna məruz qalaraq soyuldu.

Həm də qonaqların təhlükəsizliyinə söz verilən paytaxtda bu cür soyğunluğuqlar tez-tez təkrarlandı.

■ "Demokratik ölkə"də miqrantlar göze dəyməsin deyə Par-

Sonra NATO-nun digər üzvləri onu başa salaraq sözünü geri götürüldər.

■ Su idmanı üzrə bir sira yarışlar Sena çayında keçirilməli idi və Fransa dövləti çayın təmizlik normativlarına cavab verəcəyini boyan etmişdi.

Dəfələrə Senanın zibil-lənməsi, insan bədəninə ziyan təhlükəli toksik maddələrin artması sobəbindən yarışlar toxraq salındı.

■ Sonradan "tomizdir" desələr də, xəstələnlər, hətta çaydakı yarışlardan cırıklılık səbəbindən intima edərək vətonnino geri dönenlər oldu.

■ Qidalarnın keyfiyyətindən, xörklərdən qurd çıxmışından, dədələndən, ərəzən bahalıdan xeyli narazılıqlar oldu!

■ On böyük təhlükəli narazılıqlı isə məhəmənəxanaların bahalığı, şəraitliyi, bir qismində kondisionerlərin işləməsindən idi.

■ Hətta möşər idmançılarından biri bu biabırılıq etiraz olaraq gecə kückəde yatdı!

■ Nəqliyyat çətinliyi, idmançıların möşqlərə və yarışlara

gedərkən gecikmələri, yola xeyli vaxt itirmələri də toşkiliat işlərin səriştəşər göründüyündən xəbor verirdi.

Təəssüf ki, bu sayəq etirazlar, deyimlərin, insanların narahatlıq çəkərək ziyan görmələrinin qarşısında alan olmadı.

Cünki bu mötəbər yarışlara hazırlıq avvaldan düzgün və bütün məqamlar nəzərə alınmaqla görülməmişdi!

♦ ♦ ♦

Əslində, bütün bu naşlıqlar, səriştəşliklər, bacarıqsızlıqlar elə açılış mərasimindən duyularaq, bir növ "anons edilmişdi".

Adətən Olimpiya idman oyunlarının açılış mərasimi tödbirin "vizit kartı" hesab olunur.

Makronuşaqlığı açılış mərasimi heqiqətən de fərsizliklərin "vizit kartı"na çevrildi.

Mərasimdən canlı yayım aparan dövlət kanalı "France 2" de səriştəşiliyin və qorxılıyin ünvanına çevrildi.

■ Erməniləri şişərək özlerinə doğma sayıdlar;

■ Azərbaycanın bostanına daş atdlar;

■ Dövlətələrin adlarını qarışdıraraq idmançıların heysiyətino toxundular;

■ Bütün səhvələr, yanlışlıqlar, qəroz və kobudluqlar yarışlarda qalılınan toltifetmə morasimlərində defələrə tokraklandı, bayraqlar sohv asıldı, himmlər yanlış soslöndürildi;

■ On böyük sohv isə toqdim olunan tamaşalarlaşdırılmış sohnədə Isa Peygəmbərin aşağılanması oldu;

■ Xristian dünəyin müqəddəsinin "makronsayaqı, göstərimisi" dənəy xristianlarının təhəqirinə çevrildi!

İş o yero çatdı ki, Roma papası sütəto münasibot bildirməkəle belə toqdimat qımadı!

Beynəlxalq Olimpiya Komitəsi tərəfdilənlərə görə Azərbaycan, beynəlxalq ictihadçı tərəfənəzər istədi.

Makron başda olmaqla Fransa hökuməti isə özünü karlığa və korluğa qoydu.

Qəribədir, Fransanın dövlət televiziysi və açılış mərasimini ha-

zırlayanlar qələt qarışdırırlar, əvəzində isə BOK üzr istəyir!

♦ ♦ ♦

Azərbaycan bütün bunların qarşılığını və əvəzinə yüksək səviyyədə, mədəni və hüquqi çərçivədə, konkret, ürəkəcan addım və hərəkətlərə verdi!

XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı ilə təmsil olunan ölkəmiz yenidən uğura imza atdı.

Paris Olimpiadاسı 2-si qızıl, 2-si gümüş, 3-ü bürünc medal olmaqla başa vuran idmançılarımız Azərbaycanın idman sahəsindəki gücünə bir daha orta qoyıldır!

Medal sıralanmasında 30-cu yeri tutmaqla!

Bu, müstəqil dövlətlərimiz Olimpiya hərəkatında qazandığı on yaxşı növbələrdən biridir!

Qaləbələr sayəsində biza heç də dost münasibatı bəsləməyən Fransa paytaxtında iki dəfə həminimiz səsləndi, 7 dəfə üçüncü bayağımız ucalıldı!

Dostlarımız sevindir, düşmənlərimiz isə çəkdiklərin ürkəklərindən çəkdilər!

♦ ♦ ♦

Adəton, dövlət başçıları, siyasi xadimlər, sorkordələr adlarını təxvin pozulmaz sohñələrinə yazdırmaq isteyirler.

Gördükli işlərin, xalqa bəxş etdikləri maddi və monəvi nemətli-rin, fəthlərin sayəsində!

Tərixdə əbadi qalmaq heç də hər insana nəsib olmur!

Bəzən isə oksi bas verir...

Qəs dözdülkləri yerdə gəz qızı-xaranlar, ölkələrinin bədnəliq, qar-

ışında işləməsi!

Fransanın prezidenti Makron kim!

Müsəvir dünəyada neokolonializmi yaşatdığını, öz xalqına yalan vadılara vərəkələrə dəfələrələrə aldatdığını, Conubi Qafqazın ərazi-sində mübaribə ocağı qalamaq əhdinə, on əsası, Fransanın osrələri boyu qazandığı "demokratik ölkə" imicini puça çıxardığına görə ən hörmətsiz prezident oldu!

XXXIII Paris Yay Olimpiya Oyunlarında təşkilat işlərindən işləmələrə rüvətələrə, ölkələrinin rüvətələrə, tərəfdilənlərə görə Azərbaycan, beynəlxalq ictihadçı tərəfənəzər istədi.

Makron başda olmaqla Fransa hökuməti isə özünü karlığa və korluğa qoydu.

Qəribədir, Fransanın dövlət televiziysi və açılış mərasimini ha-

Bəxtiyar SADIQOV



ABŞ Ermənistanı niyə silahlandırır?

Irəvanda "dəmir yumruğ"un zərbəsi üçün darixmağa başlayıblar



ABŞ ordusunun şəxsi heyəti göndərilib. Artıq sosial şəbəkələrdə bunun görüntüyürləri.

Qeyd edək ki, hərbi yük əsasən snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, xüsusi toyinatlılar üçün zirehli gödekçələr, hücum mini-dronları, kiçik ölçülü minalardan və ABŞ ordusunda istifadə olunan digər döyüş sursatlarından ibarətdir. Ermənistan gəndərilmış şəxsi heyət isə əksəriyyəti ABŞ ordusunda xidmət edən erməni-silərdir. Onlar Ermənistan ordusunun hərbi geyimi ilə

təchiz olunub və Zəngəzurdakı hərbi baza yerləşdiriləbilər.

Məsələ ilə bağlı suali cavablandırılan Ermenistankı ABŞ sofırılıyı bu ölkəyə hərcələrin və hərbi yükün göndərilməsi ABŞ və Ermənistan arasında keçirilmiş hərbi təlimlərə əlaqələndirməyə çalışıb. "İyul 24-də ABŞ və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsi" yönəlmüş "Qartal Tərəfdəş" təlimi uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, bütün Amerika texnikası və şəxsi həyəti Ermənistanı tərk edib" - deyə məlumatda bildirilib.

Olbatta, iyul 24-də başa çatmış təlimin istirakçılarının Ermənistanın 9-10 gün sonra qayğıdı inanrıncı görünü bilməz və bu bir dəfə ondan xəbor verir ki, ABŞ Ermənistanı silahlandırmışlaq regionda gərginliyin qalmamasında maraqlıdır.

Qərb səlh prosesinə əngəllər tərəfdər
Buna qədər isə Azərbaycanın diplomatiya meydandas

Kamran Əliyev vətəndaşların müraciətlərini dinləyib, prokurorluq əməkdaşlarına tapsırıqlar verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmışdır onların arızası və şikayətlərinə yerində baxıla bilər. Həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda gördür, avqustun 13-də baş prokuror Kamran Əliyev Yasamal Rayon Prokurorluğunun inzibati binasında Bakının Yasamal rayonundan və digər orzislərdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 49 vətəndaşın müraciətindən konkret



Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib



Avqustun 13-də Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Şöbəsi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyəli qonaqları salamlayan Baş direktor onları ölkəmizdən gərməkdən məmən olduğunu qeyd edib, bu cür gö-

rüşlərin qardaş ölkə ilə birgə əməkdaşlığı inkişaf etdirilməsi baxımından əhəmiyyəti ni xüsusü vurğulanıb.

H.Görgün isə öz növbəsinde göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Türkiyəli ekspert: "Ermənistan konstitusiyasının mətni və delimitasiya prosesinin natamam olması Baki ilə İrəvan arasında sülhü ləngidir"

"Ermənistan konstitusiyasının hazırlığı dövlət sorhədinin delimitasiya prosesinin başa çatmasından Azərbaycan ilə Ermənistan arasında sülhü nail olunmasının qarşısında duran əsas ongərlər sırasında yer alı".

AZƏRTAC xəbər verir ki, bu fikri Ankara Avrasiya Araşdırıcıları Mərkəzinin (AVİM) analitiki Tuğçe Tecimer Cənubi Qafqazda sürətli və uzunmüddətli sülh perspektivlərini şərh edən bilidir.

Onun sözlərinə görə, Ermənistan konstitusiyasında Müstəqil Beyannamesinə istinadla təsbit olunmuş Qarabağın Ermənistanla birleşdirilməsi bəndi Azərbaycanın arazi bütünlüyünün birbaşa təhdiddir. "Konstitusiya bütün digər normativ hüquqi aktların vo ümumiyyədə dövlət siyasetinin osasını təskil edən soneddir. Ona görə də Azərbaycannı özüñən qarazı iddiaları ehtimalımlı istisna etmək istəməsi töbuidür", - deyə Tecimer qeyd edib.

Türkiyəli analitik Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə Konstitusiyasının yeni-

lənəmisi zərərəti ilə bağlı sözlerino müxalifotin vo kilsəni mörfi reaksiyasına diqqət çəkib.

Sülh prosesinin qarşısında duran başqa bir mane - delimitasiya prosesinin natamam olması barədə danışan AVİM-in eksperti dəqiq sərhəd xəttinin yeniyet toqquşmaların qarşısını alaçığını və regionda təhlükəsizliyi gücləndirəcəyini bildirib.

Təcimer erməni kilsəsinin Azərbaycanla razılıqlamala qarşı olduğu da diqqətə çatdırıb. O vurgulayıb: "Kilsənin mövqeyi diaspor tərəfindən Ermənistan hakimiyətinə qarşı yeni təntəndən ələn olunan toqquşmaların qarşısını alaçığını və regionda təhlükəsizliyi gücləndirəcəyini bildirib.

Ekspert hesab edir ki, İrəvanla Baki arasında sülhün oldə olunması bütün region üçün xüsusi əhəmiyyət kəs etmək, razılıqların qarşısında duran manecələrin hamisini təzkiyətə aradan qaldırılması ehtimalı azdır. "Amma bütün burlara baxmayaraq, hər iki dövlətin beynəlxalq hüquq osasında və regionun maraqlarını nəzərə alaraq damışlıqları davam etdirəsi çox vacibdir", - deyə Türkiyəli analitik qeyd edib.

Türkiyəli rektor: "Azərbaycan və Qazaxıstanla iqtisadi əlaqələrə töhfə vermək istəyirik"

"Türkiyənin universitetləri və texnoparkları türk dövlətlərinin integrasiyasına töhfə vermək üçün səylərini əsirgəmər və qarادa ölkələrə, o cümlədən Azərbaycan və Qazaxıstanda sahibkarlıq ekosisteminin inkişafını stimullaşdırmağa çalışır". AZƏRTAC xəbər verir ki, bu sözleri Türkiyənin Niğde vilayətinin Ömer Halisdemir Universitetinin (NÖHÜ) rektoru, Niğde Texnoparkının idarəə heyətinin rəhbəri Hasan Ulu deyib.

NÖHÜ rektoru qeyd edib ki, bu gün Niğde Texnoparkının Bakı və Almatıda iki əlaqə ofisi fəaliyyət göstərir. O əla-

və edib: "Ofislerimiz biznes ictimaiyyətinə yeni layihələrin həyata keçirilməsində informasiya dəstəyi göstərmək üçün nezərdə tutulub. Çalışırıq ki, Türkiyədəki texnoparklar ilə Azərbaycan və Qazaxıstanın iş adamları arasında koordinatör rolunu oynayadı".

Ulu qeyd edib ki, Bakı və Almatıda Niğde Texnoparkının mühibim fəaliyyət istiqaməti texnoloji cəhətdən intensiv mühəsullar istehsal edən şirkətlərə yeni beynəlxalq əlaqələrin qurulması, hemçinin qardaş ölkələrdə tədqiqat vo inkişaf ekosisteminin formalşdırılmasıdır.

"Bizim texnologiya parkımızın sayəsində Azərbaycan və Qazaxıstandan olan göc sahibkarlar Türkiyədəki biznes inkubatorlarından faydalana bilərlər. Bu ilin 11-13 iyun tarixlərində Bakıda təşkil etdiyimiz töbürdə məzəhibi bir məqsədə xidmət edirdi", - deyə Türkiyənin Niğde Universitetinin rektoru bildirib.

O, Niğde Texnoparkının türk dövlətlərində iki yeni əlaqə ofisini açıqlama ilə bağlı planlarını da bəllişdirib: "Bu ilin ikinci yarısında biz Qırğızıstanın Oş, eləcə də Qazaxıstanın Atırau şəhərlərində ofislər açıqlama planlaşdırırıq".

Şəhəri qeyd edib ki, Bakı və

cinayət işlərinin istintaq, tərəfdarlıq cinayətlərə barədə məlumatların arasında təsdiq edilmişdir. Zəfərli işlərin zamanı yəl verilən qanun pozuntuları və məhkəmədə baxıla bilər. İşlər üzrə dövlət ittihəmən müvafiq tədbirlər görüldür.

Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərini obyektiv baxımla və qəbulu işin düzgün təsliyin gərəbətə prokurorlar fərdi məsuliyətini daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini tömən edən "Eletron prokurorluq" informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da tokmilləşdirilməsi və somarəliliyin artırılmasına dair təklifləri dinliyib.

Azərbaycan-Pakistan tərəfdəşlığı güclənir

Tarixdə elə hadisələr var ki, bunlar yalnız ayrıca götürülmüş bir xalqın və ya dövlətin hayatımda baş verir və regional xarakter daşıyır. Lakin elə hadisələr də var ki, dünyada siyasi xəritəsində yeniliklər əməkdaşlıqla qızarır, global əməkdaşlıqla qızarır.

Məhz Pakistan dövlətinin yaranmasından XX əsrə islam dininən hayatımda en böyük hadisə, beynəlxalq münasibətlər sisteminde mühüm əməkdaşlıklardan biri oldu. Bu dövlət Pakistan xalqının böyük rəhbəri, dünənşöhrli dövlət xadimi, qurucu Məhəmməd Əli Cinnanın şah əsəri idi.

Qisa zamanda əsasında mürsəkkə daxili və xarici problemlər üzərən Pakistan dövləti zamanın sinagindan üzüggə çıxaraq dünənşöhrli əməkdaşlıqların qəbul olunmuş qətnamə Pakistan tərəfdən dəstəkləndi. Azərbaycan da Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-ci ilər üçün qeyri-daimi üzvlüyü naməzdiyyətindən dəstək verib.

Pakistanın tərəfdən dəstəkləndi. Azərbaycanın Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-ci ilər üçün qeyri-daimi üzvlüyü naməzdiyyətindən dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şəhərəvəndə Təşkilatında müshahidəçi statusunu almış üçün müraciətini dəstəkləyib.

Pakistanın tərəfdən dəstəkləndi. Azərbaycanın bu sahədə qədər dəstəkləndi. Azərbaycanın Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-ci ilər üçün qeyri-daimi üzvlüyü naməzdiyyətindən dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şəhərəvəndə Təşkilatında müshahidəçi statusunu almış üçün müraciətini dəstəkləyib.

Pakistanın tərəfdən dəstəkləndi. Azərbaycanın bu sahədə qədər dəstəkləndi. Azərbaycanın Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-ci ilər üçün qeyri-daimi üzvlüğü naməzdiyyətindən dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şəhərəvəndə Təşkilatında müshahidəçi statusunu almış üçün müraciətini dəstəkləyib.

Pakistanın tərəfdən dəstəkləndi. Azərbaycanın bu sahədə qədər dəstəkləndi. Azərbaycanın Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-ci ilər üçün qeyri-daimi üzvlüğü naməzdiyyətindən dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şəhərəvəndə Təşkilatında müshahidəçi statusunu almış üçün müraciətini dəstəkləyib.

Pakistanın tərəfdən dəstəkləndi. Azərbaycanın bu sahədə qədər dəstəkləndi. Azərbaycanın Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-ci ilər üçün qeyri-daimi üzvlüğü naməzdiyyətindən dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şəhərəvəndə Təşkilatında müshahidəçi statusunu almış üçün müraciətini dəstəkləyib.

Pakistanın tərəfdən dəstəkləndi. Azərbaycanın bu sahədə qədər dəstəkləndi. Azərbaycanın Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-ci ilər üçün qeyri-daimi üzvlüğü naməzdiyyətindən dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şəhərəvəndə Təşkilatında müshahidəçi statusunu almış üçün müraciətini dəstəkləyib.

Pakistanın tərəfdən dəstəkləndi. Azərbaycanın bu sahədə qədər dəstəkləndi. Azərbaycanın Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-ci ilər üçün qeyri-daimi üzvlüğü naməzdiyyətindən dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şəhərəvəndə Təşkilatında müshahidəçi statusunu almış üçün müraciətini dəstəkləyib.

Pakistanın tərəfdən dəstəkləndi. Azərbaycanın bu sahədə qədər dəstəkləndi. Azərbaycanın Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-ci ilər üçün qeyri-daimi üzvlüğü naməzdiyyətindən dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şəhərəvəndə Təşkilatında müshahidəçi statusunu almış üçün müraciətini dəstəkləyib.

Pakistanın tərəfdən dəstəkləndi. Azərbaycanın bu sahədə qədər dəstəkləndi. Azərbaycanın Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-ci ilər üçün qeyri-daimi üzvlüğü naməzdiyyətindən dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şəhərəvəndə Təşkilatında müshahidəçi statusunu almış üçün müraciətini dəstəkləyib.

Pakistanın tərəfdən dəstəkləndi. Azərbaycanın bu sahədə qədər dəstəkləndi. Azərbaycanın Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-ci ilər üçün qeyri-daimi üzvlüğü naməzdiyyətindən dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şəhərəvəndə Təşkilatında müshahidəçi statusunu almış üçün müraciətini dəstəkləyib.

Pakistanın tərəfdən dəstəkləndi. Azərbaycanın bu sahədə qədər dəstəkləndi. Azərbaycanın Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-ci ilər üçün qeyri-daimi üzvlüğü naməzdiyyətindən dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şəhərəvəndə Təşkilatında müshahidəçi statusunu almış üçün müraciətini dəstəkləyib.

Pakistanın tərəfdən dəstəkləndi. Azərbaycanın bu sahədə qədər dəstəkləndi. Azərbaycanın Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-ci ilər üçün qeyri-daimi üzvlüğü naməzdiyyətindən dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şəhərəvəndə Təşkilatında müshahidəçi statusunu almış üçün müraciətini dəstəkləyib.

Pakistanın tərəfdən dəstəkləndi. Azərbaycanın bu sahədə qədər dəstəkləndi. Azərbaycanın Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-ci ilər üçün qeyri-daimi üzvlüğü naməzdiyyətindən dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şəhərəvəndə Təşkilatında müshahidəçi statusunu almış üçün müraciətini dəstəkləyib.

Pakistanın tərəfdən dəstəkləndi. Azərbaycanın bu sahədə qədər dəstəkləndi. Azərbaycanın Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-ci ilər üçün qeyri-daimi üzvlüğü naməzdiyyətindən dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şəhərəvəndə Təşkilatında müshahidəçi statusunu almış üçün müraciətini dəstəkləyib.

Pakistanın tərəfdən dəstəkləndi. Azərbaycanın bu sahədə qədər dəstəkləndi. Azərbaycanın Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-ci ilər üçün qeyri-daimi üzvlüğü naməzdiyyətindən dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şəhərəvəndə Təşkilatında müshahidəçi statusunu almış üçün müraciətini dəstəkləyib.

Pakistanın tərəfdən dəstəkləndi. Azərbaycanın bu sahədə qədər dəstəkləndi. Azərbaycanın Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-ci ilər üçün qeyri-daimi üzvlüğü naməzdiyyətindən dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şəhərəvəndə Təşkilatında müshahidəçi statusunu almış üçün müraciətini dəstəkləyib.

Pakistanın tərəfdən dəstəkləndi. Azərbaycanın bu sahədə qədər dəstəkləndi. Azərbaycanın Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-ci ilər üçün qeyri-daimi üzvlüğü naməzdiyyətindən dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şəhərəvəndə Təşkilatında müshahidəçi statusunu almış üçün müraciətini dəstəkləyib.



AZERBAIJAN COP29 HOST

AZERBAIJAN COP29

Yaşıl dünya naminə həmrəylik ili 2024

"Triselectrica"nin "yaşıl enerji" dəhlizi layihəsində iştirakı təsdiqlənib

Ruminiyanın "Triselectrica" elektrik şəbəkəsi operatorunun sahmdarları şirkətin Qara dənizin dibini ilə Azərbaycan-Gürcüstan-Avropa "yaşıl enerji" dəhlizinin yaradılması layihəsində iştirakını təsdiqləyiblər.

Ruminiya mətbuatının yaydığı xəbərlərdə bildirilir ki, hökumətin nəzərində olan "Triselectrica" şirkətinin (58%) sahmdarları şirkətin Qara dənizdən keçərək Macaristana çatacaq 1200 km uzunluğunda sualtı kabel vasitəsilə Xəzər dənizi regionundan "yaşıl" və sərfəli elektrik enerjisi tozchızdırma nözərdə tutan layihədə iştirakını təsdiqləyiblər.

"Ruminiya üçün enerji sistemlərinin birləşməsi yeni bazaraya çıxış, milli enerji sisteminin təhlükəsizliyinin gücləndirməsi, orta və uzunmüddəti perspektivdə isə bütün rumınlar üçün daha müasir qiyometri ekoloji coğrafiyənən təmiz enerji deməkdir", - Ruminiyanın energetika naziri Sebastyan Burduja dəha evvel söyləyib.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Ruminiya və Macaristan arasında "Black Sea Energy" sualtı elektrik kabelinin tikintisi haqqında strateji tərəfdəliş sazişi imzalanıb. Ruminin örtürme gücü 1 QVt, uzunluğu 1,195 min km-dir. 2023-cü ilin iyun ayında Bolqarıstanın layihəyə qoşulduğu elan edilib.

2024-cü ilin may ayında "Triselectrica" və layihədə iştirak edən digər ölkələrin tərəfdən operatoralar olan "AzərEnerji" (Azərbaycan), "Georgian State Electrosystem" (Gürcüstan) və MVM (Macaristan) arasında layihə üzrə şirkətin yaradılması haqqında memorandum imzalanıb. Adı hələlik məlumat olmayan yenidən bir gələcək iş ortaşlığı elan edilib.

Kabel Azərbaycanda istehsal edilən "yaşıl elektrik" enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Ruminiyaya çatdırılaraq, Macaristana və Avropanı qalan hissəsinə noqla edilməsi üçün nözərdə tutulub. Kabel 3-4 il erzində qəkiləcək.

Avropana qoşulduğu zaman 2,3 milyard avro ayırmalı planlaşdırılır.

Avropaya "yaşıl enerji" ixracı ölkəmiz üçün prioritet məsələlərdən birinə çevrilib

Ölkəmizin evsahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Konfransı hazırda bir sıra ölkələrin iqlim dəyişikliyinin təsirlərini azaltmaq, mövcud vəziyyətə uyğunlaşmaq üçün strategiyaların müzakirəsi baxımından fəal platform rəsləndirilir.

Planət demək olar ki, her bir ölkəsində nümayəndələr her il bir araya gələrlər, geosiyasi sorhədləri aşan öməkdaşlıq ruhunu gücləndirirlər. Danışışların möqsədi ölkələri istixana qazı emissiyalarını azaltmaq şəhərdə istiqamətləndirən məcburi öhdəliklər və gərginlər yaradır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "yaşıl enerji" yəkcid strategiyası, reallaşdırılan layihələr ölkəmizin dənizdəki horbi-siyasi, iqtisadi tətəmlərindən sonra global investisiya layihələrinin uğurla reallaşdırılması dənizdən özəl mühüm göstəricisidir. İstfadəyə verilən su, külək və günes-elektrik stansiyaları istəvədən ölkəmizin enerjiyə artan tələbatının ödənilməsi, istərse də "yaşıl enerji"nin ixracı sahəsində imkanlarının genişləndirilməsi baxımından həməyiyətdirdir.

Qlobal həməyiyətli bu layihələrə maraqlı, eyni zamanda Azərbaycanın alternativ və bərpə olunan enerji istehsalı sahəsində zöngül stansiyaların inşasıdır. Respublikamız son illərdə sahənin inkişafına daha çox investisiya yönəltməklə, perspektivdə Avropanı elektrik enerjisi ilə tozchızdırma mühüm rol oynaması niyyətindədir.

Son üç ilde Birleşmiş Əmək Güçlərinin dünyada tanınan, böyük tacibəsi olan, 30-dan artıq ölkəde "yaşıl enerji" layihələri həyata keçirən "Masdar", eləcə də Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətlərinin Azərbaycana böyük hecmində investisiya yatırmaları ölkəmizdə müəbit investisiya inqilimin mövcuduluğunu bir daha təsdiqləyir. Eyni zamanda dünyannın öksər ölkələri və nüfuzlu şirkətləri Azərbaycanı öhdəliklərini sadiq etibarlı tərəfdən kimi qəbul edirlər.

Ümumi investisiya dayarı 500 milyon dollarдан çox olan 240 MVT gücündə Xızı-Abşeron" Külel, 230 MVT gücündə "Qaradag" Güneş-Elektrik stansiyaları ölkəmizdə energetika sahəsində xarici investisiya əsaslı ilk layihələrdir. Bu stansiyaların fəaliyyəti nöticəsində ilə 1,5 mld. kVt st elektrik enerjisinin istehsalı, 330 mln.m3-dən çox többi qaza qənaət edilmiş, 600 min tondan çox karbon emissiyasının qarşısının alınması gözlənilir.

Eksplorşörlerin hesablamalarına əsasən, Azərbaycanın quruda 27 qıraqatın çox külək və günes enerjisi, Xəzər dənizində 157 qıraqat külək enerjisi potensialı var. Qarabağ və Zengəzurda külək, günəş və hidroenerji potensialı isə 10 qıraqatdan çoxdur. Bu sahədəki zengin potensialın aşkarlanması, səmorolı istifadəsi orazi bütövülüyünü və suverenliyini bərpə etməyi Azərbaycanın elektrik enerjisine artan ehtiyacını əhatə etməyi dərəcədə ödənilməsinə imkan verəcək.

Azərbaycan alternativ mənbələr hesabına enerji istehsalına xüsusi diqqət yetirmək, istilik elektrik stansiyalarının fəaliyyəti üzrənən mazut yanacağınu və többi qazın hemcini qonaq etməyi hədəfleyib. Nöticədə, ölkəmizin Avropana dəha böyük hecmində təbii neft-qaz ixrac etmək imkanı qazanacağı, gəlirlərini artıracağı gözlənilir.

Bakıda keçiriləcək
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərafə
Konfransının 29-cu
sessiyası (COP29) ərəfəsində Azərbaycanın
turizm sektorunda da
canlanma var.

COP29-la əlaqədar Bakıya
gələcək qonaqlara ölkəmizin
"yaşıl turizm" məkanlarını - qo-
ruqları, milli parkları, eləcə də
tarixi abidələri təqdim edən yen-
ni turizm məşrүtləri hazırlanır.

Azərbaycan Turizm Bürosu
İdarə Heyətinin sədr müavini
Cavanşir Bayramov: "Bu mar-
şrutlar bir çox COP29 iştirakçı-
nın konfrans hostelleri arasında
keçirəcəyi boş vaxtdan mak-
simum yararlanması üçün no-
zorda tutulub. Artıq Azərbay-
can hökuməti yeni mehmənşə-
xanı tipli obyektlər tikir, hom-
mən mövcud obyektləri moderni-
şədir. Bakı ilə yanaş, region-
larda, xüsusilə Abşeron yar-
madanınlaşdırma infrastruktur inkişaf
edir". Cavanşir Bayramovun
sözlərinə görə, ötən il Dubayda
keçirilən COP28-dən sonra Bakı-
da baş tutacaq global tövridə
daha böyük maraqlı var: "Bu, ar-
tıq hotel turizvəsiyalarının sa-
yında da görürük. Konfrans za-
manı iki zonamız olacaq - mavi
və yaşıl. Yaşıl zonada, hom-
mən ətraf mühitin mühafizəsi
çərçivəsində ölkənin turizm
imkânları haqqında daha çox
məlumat olədəm istəyim.
Turizm sektorunda da COP29
iştirakçılarının təqdim etdi-
kən, tətbiq etmək istəyirik".

Aradığımız məlumatı təqdim etmək istəyirik.

Məlumat

üçün bildirik ki, yaşıl zona müxtəlif maraqlı tə-
rofların - dövlət və özəl sektor,
media işçilər, alimlər, genclər,
yerli icmalar, QHT-lər, vətəndaş
comiyəti və rosmi mavi zona
nümayəndələrini dəhət edən
geniş iştirakçı auditoriyasının bir
təqdim etmək istəyirik.

Aradığımız məlumatı təqdim etmək istəyirik.

Məlumat

üçün bildirik ki, yaşıl zona müxtəlif maraqlı tə-
rofların - dövlət və özəl sektor,
media işçilər, alimlər, genclər,
yerli icmalar, QHT-lər, vətəndaş
comiyəti və rosmi mavi zona
nümayəndələrini dəhət edən
geniş iştirakçı auditoriyasının bir
təqdim etmək istəyirik.

Aradığımız məlumatı təqdim etmək istəyirik.

Məlumat

üçün bildirik ki, yaşıl zona müxtəlif maraqlı tə-
rofların - dövlət və özəl sektor,
media işçilər, alimlər, genclər,
yerli icmalar, QHT-lər, vətəndaş
comiyəti və rosmi mavi zona
nümayəndələrini dəhət edən
geniş iştirakçı auditoriyasının bir
təqdim etmək istəyirik.

Aradığımız məlumatı təqdim etmək istəyirik.

Məlumat

üçün bildirik ki, yaşıl zona müxtəlif maraqlı tə-
rofların - dövlət və özəl sektor,
media işçilər, alimlər, genclər,
yerli icmalar, QHT-lər, vətəndaş
comiyəti və rosmi mavi zona
nümayəndələrini dəhət edən
geniş iştirakçı auditoriyasının bir
təqdim etmək istəyirik.

Aradığımız məlumatı təqdim etmək istəyirik.

Məlumat

üçün bildirik ki, yaşıl zona müxtəlif maraqlı tə-
rofların - dövlət və özəl sektor,
media işçilər, alimlər, genclər,
yerli icmalar, QHT-lər, vətəndaş
comiyəti və rosmi mavi zona
nümayəndələrini dəhət edən
geniş iştirakçı auditoriyasının bir
təqdim etmək istəyirik.

Aradığımız məlumatı təqdim etmək istəyirik.

Məlumat

üçün bildirik ki, yaşıl zona müxtəlif maraqlı tə-
rofların - dövlət və özəl sektor,
media işçilər, alimlər, genclər,
yerli icmalar, QHT-lər, vətəndaş
comiyəti və rosmi mavi zona
nümayəndələrini dəhət edən
geniş iştirakçı auditoriyasının bir
təqdim etmək istəyirik.

Aradığımız məlumatı təqdim etmək istəyirik.

Məlumat

üçün bildirik ki, yaşıl zona müxtəlif maraqlı tə-
rofların - dövlət və özəl sektor,
media işçilər, alimlər, genclər,
yerli icmalar, QHT-lər, vətəndaş
comiyəti və rosmi mavi zona
nümayəndələrini dəhət edən
geniş iştirakçı auditoriyasının bir
təqdim etmək istəyirik.

Aradığımız məlumatı təqdim etmək istəyirik.

Məlumat

üçün bildirik ki, yaşıl zona müxtəlif maraqlı tə-
rofların - dövlət və özəl sektor,
media işçilər, alimlər, genclər,
yerli icmalar, QHT-lər, vətəndaş
comiyəti və rosmi mavi zona
nümayəndələrini dəhət edən
geniş iştirakçı auditoriyasının bir
təqdim etmək istəyirik.

Aradığımız məlumatı təqdim etmək istəyirik.

Məlumat

üçün bildirik ki, yaşıl zona müxtəlif maraqlı tə-
rofların - dövlət və özəl sektor,
media işçilər, alimlər, genclər,
yerli icmalar, QHT-lər, vətəndaş
comiyəti və rosmi mavi zona
nümayəndələrini dəhət edən
geniş iştirakçı auditoriyasının bir
təqdim etmək istəyirik.

Aradığımız məlumatı təqdim etmək istəyirik.

Məlumat

üçün bildirik ki, yaşıl zona müxtəlif maraqlı tə-
rofların - dövlət və özəl sektor,
media işçilər, alimlər, genclər,
yerli icmalar, QHT-lər, vətəndaş
comiyəti və rosmi mavi zona
nümayəndələrini dəhət edən
geniş iştirakçı auditoriyasının bir
təqdim etmək istəyirik.

Aradığımız məlumatı təqdim etmək istəyirik.

Məlumat

üçün bildirik ki, yaşıl zona müxtəlif maraqlı tə-
rofların - dövlət və özəl sektor,
media işçilər, alimlər, genclər,
yerli icmalar, QHT-lər, vətəndaş
comiyəti və rosmi mavi zona
nümayəndələrini dəhət edən
geniş iştirakçı auditoriyasının bir
təqdim etmək istəyirik.

Aradığımız məlumatı təqdim etmək istəyirik.

Məlumat

üçün bildirik ki, yaşıl zona müxtəlif maraqlı tə-
rofların - dövlət və özəl sektor,
media işçilər, alimlər, genclər,
yerli icmalar, QHT-lər, vətəndaş
comiyəti və rosmi mavi zona
nümayəndələrini dəhət edən
geniş iştirakçı auditoriyasının bir
təqdim etmək istəyirik.

Aradığımız məlumatı təqdim etmək istəyirik.

Məlumat

üçün bildirik ki, yaşıl zona müxtəlif maraqlı tə-
rofların - dövlət və özəl sektor,
media işçilər, alimlər, genclər,
yerli icmalar, QHT-lər, vətəndaş
comiyəti və rosmi mavi zona
nümayəndələrini dəhət edən
geniş iştirakçı auditoriyasının bir
təqdim etmək istəyirik.

Aradığımız məlumatı təqdim etmək istəyirik.

Məlumat

üçün bildirik ki, yaşıl zona müxtəlif maraqlı tə-
rofların - dövlət və özəl sektor,
media işçilər, alimlər, genclər,
yerli icmalar, QHT-lər, vətəndaş
comiyəti və rosmi mavi zona
nümayəndələrini dəhət edən
geniş iştirakçı auditoriyasının bir
təqdim etmək istəyirik.

Aradığımız məlumatı təqdim etmək istəyirik.

Məlumat

üçün bildirik ki, yaşıl zona müxtəlif maraqlı tə-
rofların - dövlət və özəl sektor,
media işçilər, alimlər, genclər,
yerli icmalar, QHT-lər, vətəndaş
comiyəti və rosmi mavi zona
nümayəndələrini dəhət edən
geniş iştirakçı auditoriyasının bir
təqdim etmək istəyirik.

Aradığımız məlumatı təqdim etmək istəyirik.

İŞİMİZ, GÜZƏRANIMIZ

7 ayda 70,5 milyard manatlıq ÜDM

2024-cü ilin yanvar-iyun aylarında ölkədə 70 milyard 544,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox ümumi daxili məhsul istehsalı olunmuşdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dövri 1,2, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artmışdır.

Dövlət Statistika Komitəsi açıqlayıb ki, hesabat dövründə ÜDM istehsalının 38,4 faizi sonnaya, 9,6 faizi ticarət; nəqliyyat vəsiti olərinin tomiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və bələqçılıq, 5,7 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8

Ölkə üzrə 1,5 milyondan çox vergi-dəyişicisi qeydə alınıb

Cari ilin avqust ayının 1-nə ülka üzrə qeydiyyatda olan 1 milyon 562 min 960 vergi-dəyişicisinin 87,2 faizi fiziki şəxslər, 12,8 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidməti xəbor verir ki, tətbiq etdiyi müqayisədə vergi-dəyişicilərinin ümumi sayı 92 min 407 vahid (6,3 faiz), o cümlədən fiziki şəxslərin sayı 78 min 597 vahid (6,1 faiz), hüquqi şəxslərin sayı 13 min 810 vahid (7,4 faiz) artıb.

Avqust ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 183 min 528 vahid teşkil edib və 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 8,1 faiz artıb.

Bir həftədə 600-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünü-müşəqqü proqramı iştirakçılarının aktivlərlə təminatı işləri davam etdirilir.

Son bir həftədə Baki və ölkəmizin regionlarında 600-dək işsiz və işxartan şəxs bu program çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin olunub. Verilmiş aktivlər hesabına homin şəxslər üçün kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlar qurulub. Proqrama cəlb olunanlar üçün ilk mərhələdə kiçik biznesin teşkili və idarə olunmasına dair bilik və bacarıqların öyrəndildiyi təlimlər teşkil olunur. Təlimlərdən sonra onlar biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.

Qeyri-neft-qaz sənaye məhsulları istehsalında 8 faiz artım olub



Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-iyul aylarında 37,3 milyard manatlıq sənaye məhsulları istehsalı edilmişdir.

2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 1,1, qeyri-neft-qaz sektorunda isə 8 faiz artmışdır.

Dövlət Statistika Komitəsi bildirir ki, sonnaya məhsulların 65,0 faizi mədənçiçərəma, 29,3 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bələşdürülməsi və təchizatı, 0,9 faizi isə su təcəhizatı, tullantıların təmizləməsi və emalı istehsalı

məsi və emalı sektorlarında istehsal olunmuşdur. Mədənçiçərəma sektorunda emtəəlik neft hasilatı 4,3 faiz azalmış, emtəəlik qaz hasilatı isə 6,4 faiz artmışdır. Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 73,6, əzəqəliq məhsullarının istehsalı 69,1, avtomobil, qoşqı və yarımqosqların istehsalı 49,9, elektrik avadanlıqlarının istehsalı 33,9, mebel istehsalı 33,3, tikkimateriallarının istehsalı 30,2, metalluriya sənayesi məhsullarının istehsalı 29,2, rezin və plastik kütlə məmələtlərin istehsalı 25,3, döri və dəri məmələtlərin, ayaq-qabırın istehsalı 24,5, həzir metal məmələtlərin istehsalı 19,5, ikilərin istehsalı 15,8, tütün məmələtlərin istehsalı 11,2, kinaya sənayesi məhsullarının istehsalı 8,2, qida məhsullarının istehsalı 6,2, kağız və karton istehsalı 5,2, geyim istehsalı 3,8, neft məhsullarının istehsalı 1,3, faiz artmış, ağacın emalı və ağacdan məmələtlərin istehsalı 2,1, toxuculuq sənayesi məhsullarının istehsalı 9,8, maşın və avadanlıqların qurşadırılması və təmiri işləri 11,3, poligrafiya məhsullarının istehsalı 20,0, maşın və avadanlıqların istehsalı 28,7, sair nəqliyyat vasitələrinin istehsalı 45,2, sair sənaye məhsullarının istehsalı isə 50,1 faiz azalmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bələşdürülməsi və təchizat sektorunda istehsalın həcmi 0,3 faiz azalmış, su təchizatı, tullantıların təmizləməsi və emalı sektorunda isə 9,7 faiz artmışdır.

Dəhlizlər üzərindən nə qədər yük daşınıb

Cari ilin yanvar-iyun aylarında nəqliyyat dəhlizlərində daşınmış yüksəklərin həcmi 16 milyon 407,6 min ton, yüksək dövriyyəsi isə 6 milyard 633,5 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müvafiq olaraq 0,2 faiz və 2,4 faiz artım müsahidə edilmişdir.

"Şərqi-Qərb" nəqliyyat dəhlizi ilə daşınmış yüksəklərin həcmi 8 milyon 170,0 min, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 4 milyon 242,1 min, "Şimal-Conub" nəqliyyat dəhlizi ilə 4 milyon 807,7 min, "Şimal-Qor" nəqliyyat dəhlizi ilə 3 milyon 248,8 min, "Conub-Qor" nəqliyyat dəhlizi ilə daşınmış yüksəklərin həcmi isə 181,1 min ton olmuşdur. Yüksəklərin 7 milyon 506,7 min tonu və ya 45,8 faizi domir yolu nəqliyyatı, 5,4 milyon tonu və ya 30,5 faizi avtomobil nəqliyyatı, 3 milyon 896,5 min tonu və ya 23,7 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüksəklərin 59,2 faizini və ya 9 milyon 707,6 min tonunu tranzit yüksəklər teşkil etmişdir.

"Şəhərdən Kəndə": Şamaxı və İsmayıllıda fermer təsərrüfatlarına dəstək göstərilib

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Paşa Holding"ın dəstəyi ilə hayata keçirilən "Şəhərdən Kəndə" layihəsi çərçivəsində Şamaxı və İsmayıllı rayonlarında yerləşən aqrötürizm təsərrüfatlarına dəstək göstərilib.

Dəstək tədbirləri zamanı Şamaxı rayonunun Məyorsı kəndində yerləşən Sordar Bayramova məxsus təsərrüfatın abadlaşdırılmasında iştirak etən işlər görülüb. 0,5 ha ərazisi olan sahade arıcılıq, meyveçilik, üzümçülük (6 növ), şərabçılıq və torovəzçiliklə möşəq olunur, toyuq-cüce, qaz, ördək saxlanılır. Təsərrüfatda 8 nofərin gecələməsi, 15 nofərin qidalanması üçün şərait mövcuddur. Dəstək tədbirləri nöticəsində təsərrüfatda uşaqların eynəkləşməsi üçün uşaq oyun meydancası tikilib, uşaq oyun meydancası

manqal tikilib, lazımi avadanlıqlarla təmin edilib.

Dəstək tədbirlərindən yaranan təsərrüfatlardan biri de İsmayıllı rayonunun Balık kəndində yerləşən Azər Əliyevə mexsus təsərrüfat sahəsidir. Bağlılıq və bələqçılıqla möşəq olunan, toyuq-cüce saxlanılan təsərrüfatın sahəsi 20 ha orazını əhatə edir. Burada 12 nofərin gecələməsi və 20 nofərin qidalanması üçün şərait var. Gösterilən dəstəklər nöticəsində təsərrüfatda uşaqların eynəkləşməsi üçün uşaq oyun meydancası tikilib, uşaq oyun meydancası

istərlərə arıcılıq sahəsi haqqında etrafı məlumat verilir, organik qidalara təklif olunur.

Qeyd edək ki, təsərrüfat sahələri layihə çərçivəsində həyata keçirilən "Aqrötürizmin osasları" məzvusundan keçirilən təlimdə istirak edilib.

Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində bu günə qədər yerli və eynəki mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 315 təsərrüfat sahəsi istirak edib.

Təsərrüfat sahəsinin inkişaf etdirilməsi və turistlər üçün xidmət seviyyəsinin artırılması məqsədilə 23 təsərrüfatda abadlaşdırma işləri görülləb,

müxtəlif avadanlıqlarla təmin edilib. Təsərrüfatda səfər edən turistlərə arıcılıq sahəsi haqqında etrafı məlumat verilir, organik qidalara təklif olunur. Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində bu günə qədər yerli və eynəki mütəxəssislər tərəfindən həyata keçirilən "Aqrötürizmin osasları" məzvusundan keçirilən təlimdə istirak edilib.

Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində bu günə qədər yerli və eynəki mütəxəssislər tərəfindən həyata keçirilən "Aqrötürizmin osasları" məzvusundan keçirilən təlimdə istirak edilib.

İsmayıllı rayonunun Qalaççı kəndində yerləşən fermer Şahin Əlisultanovun təsərrüfatında layihə çərçivəsində dəstəklər göstərilib. Əsas faaliyyəti başçılıq, arıcılıq və maldarlıq olan təsərrüfatda səhərgət və sanitər qoşqası tikilib, rəngli lampalar quraşdırılıb. Turizm keyfiyyətinin yaxşılaşdırılması məqsədilə bağ masa, oturacaqlar və digər ehtiyac duyulanlarla ilə təmin edilib. Burada 15 nofərin gecələməsi və 24 nofərin qidalanması üçün şərait yaradılıb. Təsərrüfatda səfər edən turistlərə arıcılıq sahəsi haqqında etrafı məlumat verilir, organik qidalara təklif olunur.

Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində bu günə qədər yerli və eynəki mütəxəssislər tərəfindən həyata keçirilən "Aqrötürizmin osasları" məzvusundan keçirilən təlimdə istirak edilib.

Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində bu günə qədər yerli və eynəki mütəxəssislər tərəfindən həyata keçirilən "Aqrötürizmin osasları" məzvusundan keçirilən təlimdə istirak edilib.

Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində bu günə qədər yerli və eynəki mütəxəssislər tərəfindən həyata keçirilən "Aqrötürizmin osasları" məzvusundan keçirilən təlimdə istirak edilib.

Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində bu günə qədər yerli və eynəki mütəxəssislər tərəfindən həyata keçirilən "Aqrötürizmin osasları" məzvusundan keçirilən təlimdə istirak edilib.

Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində bu günə qədər yerli və eynəki mütəxəssislər tərəfindən həyata keçirilən "Aqrötürizmin osasları" məzvusundan keçirilən təlimdə istirak edilib.

Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində bu günə qədər yerli və eynəki mütəxəssislər tərəfindən həyata keçirilən "Aqrötürizmin osasları" məzvusundan keçirilən təlimdə istirak edilib.

Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində bu günə qədər yerli və eynəki mütəxəssislər tərəfindən həyata keçirilən "Aqrötürizmin osasları" məzvusundan keçirilən təlimdə istirak edilib.

Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində bu günə qədər yerli və eynəki mütəxəssislər tərəfindən həyata keçirilən "Aqrötürizmin osasları" məzvusundan keçirilən təlimdə istirak edilib.

Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində bu günə qədər yerli və eynəki mütəxəssislər tərəfindən həyata keçirilən "Aqrötürizmin osasları" məzvusundan keçirilən təlimdə istirak edilib.

Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində bu günə qədər yerli və eynəki mütəxəssislər tərəfindən həyata keçirilən "Aqrötürizmin osasları" məzvusundan keçirilən təlimdə istirak edilib.

Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində bu günə qədər yerli və eynəki mütəxəssislər tərəfindən həyata keçirilən "Aqrötürizmin osasları" məzvusundan keçirilən təlimdə istirak edilib.

Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində bu günə qədər yerli və eynəki mütəxəssislər tərəfindən həyata keçirilən "Aqrötürizmin osasları" məzvusundan keçirilən təlimdə istirak edilib.

Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində bu günə qədər yerli və eynəki mütəxəssislər tərəfindən həyata keçirilən "Aqrötürizmin osasları" məzvusundan keçirilən təlimdə istirak edilib.

Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində bu günə qədər yerli və eynəki mütəxəssislər tərəfindən həyata keçirilən "Aqrötürizmin osasları" məzvusundan keçirilən təlimdə istirak edilib.

Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində bu günə qədər yerli və eynəki mütəxəssislər tərəfindən həyata keçirilən "Aqrötürizmin osasları" məzvusundan keçirilən təlimdə istirak edilib.

Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi çərçivəsində bu günə qədər yerli və eynəki mütəxəssislər tərəfindən həyata keçirilən "Aqrötürizmin osasları" məzvusundan keçirilən təlimdə istirak edilib.

«AZƏRBAYCAN» qəzeti 1919-cu il 8 aprel (Çarşenbə axşamı günü) tarixli 152-ci nömrəsinin ADA Universitetinin dəstəyi ilə transferasiyası

Və hərəkətlə Avropanın şimalında yaşayış əhalinin kobud təbiətlərini yumasıldı. Türkər də Aşıyada iki dənə madaniyyət axınısına duçar oldular. Bunnular bincinci rümlər avaz edan araların mükməmməl hüququnuşunu, yanı şariət qanunları, digəri yunanın avaz edan şərinə, qızılı və güləşənlərə atılmışdır. Hər bir səir, hətta yunanın maşhur Homeri də "Şahnamə" mülliifi və Iranın mədəri-iftvari [fəxri, qürur manbəyi] olan şairi-səhiri [maşhur şair] Firdovisi barəbər ola bilməz ki, bu müqtədir dəhinin qələmi-iqtidarı sayasında Rüstəm pahlavanın adı bütün alamlı-Sərənlə olsun bir sima kimi yaşaşıqdır. Firdovis haqlı olaraq kitabını bir yerində:

"Ke Rostam yil bud der Sistan,

"Mənas kardeş Rostame dostan.

Əgər bir tərəfdən Firdovisi, şəhərinin qüvvəsi öz istəklə pəhlavani Rüstəmi arş-əfəyə [göyə, göyün an uca nöqtəsinə] qaldırıbsa, də o, birlərindən Mahmud şahın şəhərinin həvi vəsaitləri sənətingin [baş aşağı, alt-üst] edib.

"Şəhərin" ni yazaqmadan ardə olunmuş üzrəti verəmək sabablıq qeyz maqamında Firdovisi buyurur:

"Əgər madare şəhər bənu bodi,

"Mara sim o za te barad Sistan.

Əlbəttə, türk milləti bəki madaniyyət axınısına giriftar olduqları səbəbdən dillərindən və abidəylərlərdən bir cəx arəbi və farsı sözər vücdənmişdir. Təsvifat ancaq burada olsa, ki, Avropanın milləti rum miliyyətinin qabağından möğlək olmağa latın və yunan madaniyyətinin təsiri artırıb bağlı qələdlər. Bizi gildikdə, arəb və farsları qalib olduğunu hələ, genə onların madaniyyətini təsiri artırıb qaldı.

Ədəbiyyat və seirən savayı, bu vaxtadak türk millətinin arasında nəşr-banşası kecmis cəox qənəmləri, nüşərlər, tapmacalar, məsəllər və ləmər kimi ağzdan-ağza söylənən şeklär vərdir. Bunnular da ustadları və mühafizəçilər xalqın sədənşələrindən, qəhrəman pəhləvənlərinin qəzəb-vüqədərlərinin möqəl edib, milli ruhlu muzəxələrə ləzər verir.

Man burada xalq tərəfindən yaradılmış milli qənəmlərin üstündə dayanımaq fikrindəyim ki, o, "Əsl-Kəramə" in aşiqına gələcək. Bütün türk xalqının tabibəsi və qəşəkəyi hekayəsindən ibarətdə. Bütün türk xalqının tabibəsi və qəşəkəyi hekayənin qəhrəmanının Azərbaycanca Gəncə şəhərinin bəzi ümumiyyətləri və qəşəkəyi hekayənin qəhrəmanının qəhrəman pəhləvənlərinin qəzəb-vüqədərlərinin sağlıq təsiri artırıb.

Bir gül əldən Ziyadən, qəşəkəyi hekayənin qəhrəmanının bəzi ümumiyyətləri və qəşəkəyi hekayənin qəhrəmanının qəhrəman pəhləvənlərinin qəzəb-vüqədərlərinin sağlıq təsiri artırıb.

Bülbülər ovduru sağırdı, Qora Malik, gal eyləmə yamanla, Bu əhd-i-qurğanın dönmək olarmı? Həya eyla, utangilan sözdən, Kəbə-beytullahdən dönmək olarmı?

(yəni var)

Adil xan Ziyadən

Ədəbi sütunlar

BAHARIN İLHAMLARI VƏ İCTİMAİ RƏMİZLƏR

- 1 -

Təsisi ayan olmadadır fəsl-i-baharın, Şəd eyləqədən dilləri həzirin.* Cəh-cəh edəcək şairi-müraciət-kəşəfən, Bu nəqəməyə qəriş rüxi-gül olmada xəndən. Çünki qəmənəyişən eyd-i-təbili, Dünən geyəcək kisveyi-səbzini-rəbili.

Cələndirəcədən tərgibi-səvdən-bənəri, Cidden nigh-əfruzdən alvh-i-bahar. Aləmdə zühr etmədən rəsət-i-nət-uxra, Bir nəsət-i-uxra ki, səzəvari-təməsə.

Bir nəsət-i-uxra ki, təbiətdə ayandır, Güzərdə, azharda, fitratda ayandır. Sırvayı-ırırxəndəyi-xursəli-səmədan Nur əməliyi üçün doqçaq dilbar-qışın, Əşər oxuya bısgahı-qəndəqə bülbü, Güya ki, deyir qəncə: ey qəncə, aqıl, gül! Gül, gül: manıq ləhə qəzəre-i-rəngin, Dərpardə qəzən qalmalı rüksərəyi-rəngin? Güller qələb sahneni-səbzini-cəməndə, Parlar o çəplərdə birar xəndəyi-zində, Rüksəri-gülü bəs ediyor xəndəyi-həmər. Ey qəd-i-dənən san na üçün böyük mukaddər? Halən da tulu etmədində fəsl-i-bahar?

Ey canlı çıç, örtü qələmən üzərin? Açı çohrəni, ey çohreyi-məsturi-fusunkar, Ey qəncə-dəhan, aqçəmən layiqdir o rüksər? Har şəyələ ayan nəsət-i-uxra-təbili, Bürhan bunun: fəsil-dilar-yətəbili. Ya səndə neçə yox belə bir nəsət-i-uxra? Ey "Gülüm", ey "Cənnət", ey "Gülər"? Səir də sanın bülbülin, amma ki, sükündə, Göstər üzünü, xalq edəyim man dəx aş'ar.

"Gülər" apaqca olmaq isə bülbü onunda, Bülbül yərəndən zəndəmən nəqəməyində. Ey se' parisi, yetər artıq o niqabın, İştə sə hicabın, su niqabın, su şəhəbin!

Əbdülsəlimzadə Məhəmməd Hadi Bakı, 6 aprel 1919

VÜKƏLA ŞURASINDA [NAZİRLƏR KABİNƏTİNDE]

- Daxiliyin nazirinin Bələdiyyə İdarəsinə borc təriqi [yolu] ilə yuxarı min rubla buraxılması haqqındaki maruzasından sonra qət edilmişdir:

Hökumət təhti-ixtiyariyadakı 20 milyon fondan Baladıyyə İdarəsinə verilmək üçün yüz min rubla buraxılsın.

- Məlyənin dövləti puların xəzində saxlanılması vəxüsü olaraq hesabı saxlanılmışdır. Bəsəndəndən maruzasından sonra qət edilmişdir:

* "həzar", "həzəran", "həzar-dəstan" – əndləbilə-xoşluhanın əsərisidir [gözəl səslə bülbülin adları-dir].

1) Məlyənin təkliyi təsdiq edilsin.
2) Məlyənin xüsusi hesabınəndən təkliyi təsdiq edilsin.
3) Məlyənin tapşırılsın ki, birinci və ikinci maddə üzünə nizamətən tətbiq olunur.

- Ərazi nazirinin Kür çayı kanalarındakı suyun öünüən alan hasarların təmi-tati rümlərə para taxısı [ayrlımlaşdırma] haqqındaki maruzasından sonra qət edilmişdir:

İstanbula altı qırçın bir min paradan tacili surətə lazımlı olduğundan həqiqətən tahtı-ixtiyariyadakı 500 milyon fondandan Ərazi nazirinə iki yüz min rubla buraxılsın. Fəqət, Məclisi-Məbusanın təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Ərazi nazirinin Şəki şəhərinə dəq sellərindən mühabifət etmek üçün məbləğ taxişi haqqındaki maruzasından sonra qət edilmişdir:

Hamən qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin nazirinin Bakı xəzindən maaşlananlara 1918-ci ənənəvi 1 sentyabrınadakı keçmiş maaşı vermək haqqındaki maruzasından sonra qət edilmişdir:

Təkliyi radd edilsin.

- Məlyənin qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin nazirinin Əmək Nazirinə 1 sentyabrınadakı keçmiş maaşı vermək haqqındaki maruzasından sonra qət edilmişdir:

Haqda təqdimətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin qanun layihəsinin tasvibə [bayanlaşdırma] tapşırılsın ki, təsdiq üçün Məclisi-Məbusanın iddialı edilsin. Bundan ötrü təmənətən işbu məbləğ təqdimətindən qənarın layihəsi təsdiq edildikdən sonra işbu məbləğ qaytarılmışdır.

- Məlyənin qanun lay

